

24 fevral 1881-ci ildə Tiflisdə ruhani alləsində anadan olmuş bapbabalaca (sözün hər iki mənasında; onun oxuduğu məktəbin müəllimləri "bu sinifde yaş və boy-buxunca ən balacamızdan nümunə götürür" deyərmışlar) Abdullanın şəxşində, sən demə, Azərbaycan adəbi-ictimai fikir tarixinə böyük mərif və mədəniyyət xadımlı, gəzel şair, nasır, dramaturq, ədəbiyyatşunas, tərcüməçi də doğulubmuş.

Bunu on altı yaşından başladığı bedii tərcümə və füzuliane qəzəllərlə "elan" edən bu "uşaq" öz "Ala, bula boz keç", "Dovşan, dovşan, a dovşan", "Ay pipiy qan xoruz" kimi şədəvrilər, "Bir kəndli muzdur ilə axşam-üstü biçindən" sayaq tərcümələrində nəsil-nəsil əşəqlərə ədəbi "ata dili" açırdı.

Və... zaman-zaman:

"Bənövşəyəm, bənövşə,
Qızlar, oğlanlar məni
Dərib taxalar döşə"

"Ağılı oğlum, oyan!
Qlymətlidir hər zaman
Tez ol, dur, get məktəbə,
Sarılm elma, ədəbə" -

dəyen bu ata (ve yeri-zamani gəlmışkən),

"Soyuq qış axşamında,
İsti ocaq başında
Nağılı deyər nənələr,
Qulaq asar nəvələr",

"Bir qızımız güldür tonqal,
Bir dəstə sünbüldür tonqal,
Bir xonçadır al güneşdən,
Həyat gelir bu ateşdən" -

söyləyən bu baba,

"Arıyam, zəhmətkeşəm,
Bal, mum çəkməkdir peşəm.
Uçaram gőy yamacə,
Çiçək aşmış ağaca,
Çalışaram doqquz ay,
Hamı məndən alar pay",

küçədən bir pul kisəsi tapan ("Ana, gel, gel ki, dövletə çatdıq, PULLU olduq, seadətə çatdıq") çouğa anasının dilindən:

"Oğlum, nə sərd-imiş qanın
Ki, buna razı oldu vlcandan?
Niyə verdin fənəyə doğruluğu,
İntikab eyledin bu uğurluğu?
Hic zənn etmem, özgənlin mall
Bizi zəngin qılıb, ede ali.
Gərçi pul çox fərəh-fəzadır, oğul,
Leyk - namus pək behadir, oğul!" -

buyurun bu müdrik-poetik icilməi aqsaq-qal memlekətimizin məktəb-məarif işi,

milli əşəq ədəbiyyatı, dramaturgiyası qis-minin banisi oldu.

Və...

Bütün ömrü boyu geniş maarifçiliyi, gözel poeziyası, aydın-aqsaqqal ziyyası ilə xalqını qalxına səsləmisi universal sənətkar ovaxtkı "partiya və hökumətiz" tərəfindən ikicə kərə yad edilib; iyirmi il can qoyduğu gimnaziyanın xalqın "Şaiq nümunə məktəbi" adlandırılmasından istəyini rəsmiləşdirəndən sonra müəlliflərin (M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzade, Z.Cabbarzadə və b.) örnəye çevriləcək, milli folklorumu zu toplayıb-öyrənen, xalqları emin-armarlıq dostluğuna çağırın, neçə-neçə millətlərin ziyalıları ilə dostluq edən, dünya ədəbiyyatı nəhənglərinin (Firdovsi, Şekspir, Swift, Puşkin, Lermontov, Krılov, Nekrasov və b.) inci nümunələrini dilimizə çevirən ilklardan olacaq, dilimizə fonetik, morfologiya, sintaksis və üslubiyyat məsələlərindən dair tutarlı elmi məqalələr yazacaqdı.

Xalqımız isə bu cəfəkəş pedagoqu, Vəton balalarının bənzərsiz müəllim-şairini, millet, ədəbiyyat, sənat, mədəniyyət aqsaq-qalımızı öz sevgi və xatirat təltifatlarıyla kifayət qədər dəyərləndirib.

Bu qabil mükafatlar onu elə əşəqliyən "təqib" edib. Tiflisdəki altısinifli şəhər müsəlman məktəbində müəllimlər nadinc uşaqlara "düz otur", "ağılı ol" məzmunlu traflər "terbiyələr" evəzini, "Abdulla kimi ol" deyərmışlar. On iki yaşında iken ailesilə Xorasana köçüb, orada tarix, məntiq, psixologiya elmlərinə, Azərbaycan, Şərqi və rus ədəbiyyatının esaslarına necə söyleyişlənir, dövrün məşhur ziyyəsi Yusif Ziya "men öz məktəbimdə bu ferasətdə əşəq görməmişim" deyib.


Bu "uşaq" özü isə, bir az sonralar "Həpimiz bir yuva pərvədəsiyiz! Həpimiz bir gənəş zərrəsliyiz" deyəcək, gələcəyin bütün uşaqlarının irfan südű kimi qidalanacağı misralar yazacaqdı. İyirmi yaşında Tiflise, növbəti II - ömürlük mesken salacağı Bakıya gələn Abdullanın burada bir rus ziyyəsinin çox zengin kitabxanasını almazı faktı etrafında onun ilk "yaradılıqlı" nümunəsi kimi ses-seda salacaqdı. Mülki evindəki irfanlılıq onu, siyasi bayırdaçı (çoxlary Günümüz, sündü, "doklad" və digər macəravi maraqlardan ibarət) inqilabi olayları daha bəsirətli izləməye sesleyəcək, milli ötənek-geleñəklərə dair sevgi dolu dırçılış yoluna düşərək, maarifçi-pedagoq, romantik şair kimi formalaşma kursu keçəcəklə. 1910-cu ildə yazdığı "Gözel bahar" pyesi ilə milli əşəq teatrının özülünü qoyacaqdı. Çalışdırıcı və sayesində bütün dərslerin Azərbaycan-Türk dilində aparıldığı (1923-cü ildə ədəbi-pedagoji fealiyyətinin 20 illiyinə təntənəyle qeyd

ediləcəyi) gimnaziya "Şaiq nümunə məktəbi" adlandırılacaqdı. Azərbaycan Gənc Tamaşaçılar Teatrının, "Uşaq və gənclər nəşriyyatı"nın işi birbaşa onun adı ilə bağlı olacaq, biri-birindən maraqlı ("Xasay", "Elçulu", "Vəten", "Fitnə", "Qaraca qız"...), gözel pyesləri sonrakı müəlliflərin (M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzade, Z.Cabbarzadə və b.) örnəye çevriləcək, milli folklorumu zu toplayıb-öyrənen, xalqları emin-armarlıq dostluğuna çağırın, neçə-neçə millətlərin ziyalıları ilə dostluq edən, dünya ədəbiyyatı nəhənglərinin (Firdovsi, Şekspir, Swift, Puşkin, Lermontov, Krılov, Nekrasov və b.) inci nümunələrini dilimizə çevirən ilklardan olacaq, dilimizə fonetik, morfologiya, sintaksi və üslubiyyat məsələlərindən dair tutarlı elmi məqalələr yazacaqdı.

Bunların bir neçəsindən evvəl, Vətenini Şərqi ilk azad cümhuriyyəti kimi görüb, yazıçı: "Sevin, sevin, ana Veten... Artıq oldun Azad-Veten!"

Dövrün "hadisəcılər" i sayılan "mollanə-rəddinçilər" iqləbən hörmət-izzətli qubul etse de, her sözündə-söhbətində, publisistik meqalələrində fuyuzatçılığı o çəq üçün da-ha münasibənən Abdulla Şaiq Azərbaycan Xalq Cümhuriyyətinin bütün qəlibələri qarşılıy, alqışlayırdı. Azərbaycan müəllimlərinin I, II qurultayılarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, vaxtilə "Uşaq çeşməyi", "Uşaq gözülüyü" (1907, 1909), "Gülzər" (1912) və başqa yenidən dərslər yaratmış bu "mahiyəti-Müellim" əsl azadlıq carisi kimi, Cümhuriyyət dövründə dəha böyük eşqle çalışır, "Azərbaycan" qəzetiində məktəplerin milliləşdirilməsi məsələsində bağlı ardıcıl çıxışlar edir. Hamın dövrde hazırladığı "Milli qıraat", "Ədəbi dərsler", "Türk qələngi" (1919), "Türk ədəbiyyatı" (1920) dərsliklərindən Azərbaycan genciliyinin böyük bir nəslini faydalıdır, "Yeni ay doğarkən", "Vətenin yanıq səsi", "Arazdan Turana" silsilə eserlərə pəzəziyamıza yeni ab-hava getirir. 1919-cu ildə yaradılmış Bakı Dövlət Universitetinin (BDU) necə böyük ümummilli hadise və mənəvi servət olmasının kütlə beyninə də layiqinə çatdırmaqçın sehneyə "Tələbə heyati" adlı məraqlı bir dram eseri çıxarı.

Əsildə, sərf ədəbi-bədii əsərlər yaratmaq üçün doğulmuş Şaiqi bu kimi sahələrde fealiyyətə sövq edən, bütün sənət sənət-



Abdulla Şaiq

Yüz ildir evlərdə ana dili açan Azərbaycan uşaqları məktəblərdə bu şairin şeirlərilə aləm dili də açırlar...

Kärələrinin qidalandığı "ic cövhari" - millilik "sənəti" idi. Axi, azman keçənəklərlə süsü, hemin yüzilli yaixin və sonrakı dönməldəsə, az qala, başdan-başa öygüsüz öyrəniciyə, tələbsiz tələbəye çevrilmiş bu millətə Şaiq kimi intibahçı müəllimlər gərek idi!..

O, "Məktub yetişmedi", "Köç", "Daşqın", "İntiharmi, yaşamaqmı", "Göbəlek", "İblisin hüzurunda", "Dursun" kimi bir çox qüvvəli hekayə, povest, romanlar da yazıb, "Hürriyət parisi", "XX esre xıtab", "Niye uçu", "Bir qus" kimi gözel poeziya nümunələri yaradıb, təkrarsız tərcümələr edib. Lakin, yene də, onun en böyük asarı mübarizə maarifçiliyi, milli aqsaqqallıq-müəllimliyi idi...

Və sonda -

Bir haşıya

Bela ki, maraqlıdır, bunca milli-ictimai, xalqı-maarifi fealiyyət göstərmiş, dövrün məcburi internasionalizm çağırışlarına deyi, yalnız mənsub olduğu millatın özgür oyanış-yüksəlişinə işləyən ədəbi-bədii nümunələr yaratmış, dünənki milli hakimiyyətə ürkəndən xidmet və aşıqlı etmiş bu fədakar, nədən sonrakı "partiya və hökumət" öz "vraqlarod" dəfətərinə salıb məhv etmemişdir? Şaiqşuraslıq nümunələrində, digər təqdimatçılarında bunun ciddi bir "çünki"-sile rastlaşmadığımızdan, belə bir "ona görə" ehtimalındayam ki, görünür, öz qələm, düşüncə və təşəbbüslerle bərabər, hər müsəlbənin, neticə etibarla xalq oyadın nurlu, sadədən sade, aydınдан aydın cöhəri dövrün mürəkkəb və qarənlıq simasızlarını belə ovsunlayıb, qəzəblərini çat-şab salırmış. Bu məqamda müasir şairlərimizdən birinin (Vahid Əziz) İki misrasını da sözüma qüvvət getirim: "Tütək neyleyibse, canavarı da -sürürən uzaqda yuxu tutubdu"...

Tahir Abbaslı